

**Aynur HÜSEYNOVA**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent  
AMEA Folklor İnstitutu  
e-mail: [gynur-huseynova-1977@mail.ru](mailto:gynur-huseynova-1977@mail.ru)  
<https://doi.org/10.59849/2309-7922.2024.2.58>*

**CƏNUBİ AZƏRBAYCAN AŞIQLARININ YARADICILIĞINDA  
NİZAMI TƏSİRLƏRİ: “ŞİRİN İLƏ FƏRHAD”, “LEYLİ VƏ  
MƏCNUN” DASTANLARI**

**Xülasə**

Güney Azərbaycan aşiq sənəti Azərbaycan aşiq sənətinin mühüm və ənənələri davam etdirən qolu kimi xüsusi əhəmiyyət və maraq kəsb edir. Güney aşıqlarının dastan repertuarında yazılı ənənələrin təsiri ilə yaranmış çoxsaylı dastanlar yer alır. Büyük Azərbaycan şairi Nizaminin məsnəvilərindən qaynaq alan “Şirin ilə Fərhad” və “Leyli və Məcnun” dastanları da bu sıradə qeyd oluna bilər. “Şirin ilə Fərhad”, “Leyli və Məcnun” dastanlarının Cənubi Azərbaycan aşıqlarının repertuarından toplanmış variantları əsrimizin (XXI yüzulin) əvvəllərindən kitablarda yer alsa da, bu hekayətlərin xalq epiq ənənələrinin təsiri ilə özünəməxsus şəkil alaraq aşiq dastanlarına çevrilməsi, şübhəsiz ki, cox-cox əvvəllər baş vermişdir. Məqalədə Azərbaycan klassik ədəbiyyatındaki “Xosrov və Şirin”, “Leyli və Məcnun” mövzulu poemaların Aşıq Hüseyin Sainin söylədiyi dastanlar timsalında xalq dastan janrına nə şəklidə və neçə adaptasiya olduğu öyrənilir.

*Açar sözlər: Nizami Gəncəvi, Azərbaycan aşiq sənəti, Azərbaycan xalq dastanları, Leyli və Məcnun, Fərhad və Şirin.*

**Aynur HÜSEYNOVA**

**NIZAMI GANJAVI'S INFLUENCES IN THE ACTIVITIES OF THE  
ASHIGS OF SOUTH AZERBAIJAN: EPICS "SHIRIN AND  
FARHAD" AND "LEYLI AND MAJNUN"**

**Summary**

South Azerbaijani ashıq art is of particular importance and interest as an important and tradition-continuing branch of Azerbaijani ashıq art. There are many epics that were created under the influence of written traditions in the epic repertoire of Southern ashıqs. The epics “Shirin and Farhad” and “Leyli and Majnun” derived from the poems of the great Azerbaijani poet Nizami can also be mentioned in this order. Though the variants of the epics “Shirin and Farhad”, “Leyli and Majnun” collected from the repertoire of South Azerbaijani ashıqs have been in books since the beginning of our century (the 21<sup>st</sup> century), the transformation of these stories into ashıq epics, taking a unique picture under the influence of folk epic traditions, undoubtedly took place much earlier. In the article it is studied what form and how

the poems on the theme “Khosrov and Shirin”, “Leyli and Majnun” in the classical literature of Azerbaijan are adapted to the genre of folk epic on the example of epics told by Ashiq Huseyn Sai.

**Key words:** Nizami Ganjavi, Azerbaijani ashıq art, Azerbaijani folk epics, Leyli and Majnun, Farhad and Shirin.

**Айнур ГУСЕЙНОВА**

**ВЛИЯНИЕ НИЗАМИ В ТВОРЧЕСТВЕ АШЫГОВ  
ЮЖНОГО АЗЕРБАЙДЖАНА: СКАЗАНИЯ «ШИРИН И  
ФАРХАД», «ЛЕЙЛИ И МЕДЖНУН»**

**Резюме**

Южноазербайджанское ашыгское искусство приобретает особое значение и интерес как важная и продолжающая традиции ветвь ашыгского искусства. В эпическом репертуаре Южных ашыгов имеет место многочисленные сказания, которые созданы под влиянием письменных традиций. В этом ряду можно отметить сказания «Ширин и Фархад» и «Лейли и Меджнун», источником которых являются месневи великого азербайджанского поэта Низами. Хотя собранные из репертуара южноазербайджанских ашыгов варианты сказаний «Ширин и Фархад», «Лейли и Меджнун» с начала XXI века фигурируют в книгах, превращение этих историй в ашыгские эпосы под влиянием народных эпических традиций, несомненно, произошло очень-очень давно. В статье исследуется, как и сколько адаптировались поэмы в азербайджанской классической литературе на тему «Хосров и Ширин», «Лейли и Меджнун» к жанру народного эпоса на примере сказаний, которые повествовались Ашыг Гусейном Саином.

**Ключевые слова:** Низами Гянджеви, азербайджанское ашыгское искусство, азербайджанские народные сказания, Лейли и Меджнун, Фархад и Ширин

**Giriş.** Aşıq yaradıcılığında mövzusunu yazılı ədəbiyyatdan alan hekayətlər ayrıca kateqoriya təşkil edə bilər. Saf məhəbbət və ya saf amallar uğrunda qəhrəmanlıq haqqında xalq təsəvvürleri ilə səsləşən bir-çox klassik yazılı ədəbi örnəklər aşıqlar tərəfindən şifahi ədəbi janrlara uyğunlaşdırılırlaraq, yeni forma və qismən də yeni məzmun qazanıblar. Belə klassik ədəbi əsərlər içərisində dahi sənətkar Nizami Gəncəvinin poemaları da yer alır. Ağaverdi Xəlilin yazdığı kimi, Nizami Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalandığı kimi, həm də onun inkişafına güclü təsir etmişdir. “Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur. Epos yaradıcılığının son mərhələsində qədim epos və dastanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin “Xəmsə”si tükənməz bir xəzinə, qida mənbəyi rolunu oynamışdır. Ayrı-ayrı aşık məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğan aşık

məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılmışdır. “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Məmməd və Gülləndam” və başqaları bunun ən yaxşı nümunələridir. Bunlardan “Leyli və Məcnun” dastanı Nizaminin eyni adlı poemasından, “Fərhad və Şirin” dastanı isə şairin “Xosrov və Şirin”indən, “Şahzadə Bəhram” və “Məmməd və Gülləndam” isə Nizaminin “Yeddi gözəl” əsərindən qidalanaraq formalaşmışdır” [5, s.70].

Nizami əsərlərinin süjet və motivləri əsasında yaranan aşiq dastanlarına Şimali Azərbaycan aşıqlarının yaradıcılığında rastlanıldığı kimi, Güney Azərbaycan aşıqlarının da repertuarında rast gəlinir.

**“Şirin ilə Fərhad” dastanı.** “Şirin ilə Fərhad” dastanı Böyükbəy Ələkbəroğluun toplayıb təqdim etdiyi materiallar əsasında hazırlanmış “Güney Azərbaycan folkloru, VI kitab”da verilmişdir [4, s.135-143]. Tərtibçi Mətanət Abbasovanın qeydinə görə, dastan 2011-ci ildə Aşıq Hüseyin Saidən yazıya alınmışdır [4, s.413]. O da bu dastanı Aşıq Əziz Şahnazidən “əldə etmişdir” [4, s.413]. Təbrizdə Aşıq Hüseyin Sainin tərtibində bir sıra aşiq dastanları, o cümlədən, “Leyli və Məcnun” dastanının da nəşr olunduğunu diqqətə alsaq, onu bu dastanların həm ifaçısı, həm də yazıya alıb, çapa təqdim edəni kimi göstərə bilərik. Aşıq Hüseyin Sai 1966-ci ildə Təbriz yaxınlığında Mahmudabad kəndində doğulmuşdur, çoxsaylı dastanların, o cümlədən, “Koroğlu”, “Dililqar və Mahcamal”, “Əmir Ərsalan Rumi”, “Zal və Rudabə”, “Aşıq Əli və Əsmər xanım” və b. bilicisidir.

Onun ustadı Aşıq Əziz Şahnazi, M. Abbasovanın məlumatına görə, 1929-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Cənubi Azərbaycandan olan ata-babası ilə birgə 1939-cu ildə İrana qayıtmış, Əhər şəhərində yaşamış və 1995-ci ildə Təbrizdə vəfat etmişdir [4, s.9].

“Şirin ilə Fərhad” dastanının şimal variantı “Fərhad və Şirin” adı ilə, əslən Cənubi Azərbaycandan olan Aşıq Əli Köçəsgərlidən (1855-1944) Bakıda yazıya alınıb, ilk dəfə “Nizami əsərlərinin el variantları” toplusunda çap olunub. Toplayıcıların məlumatından belə məlum olur ki, Aşıq Əli bu dastanı özü yazıb [3, s.461].

Hüseyin Sainin “Şirin ilə Fərhad” dastanı şimali Azərbaycanda toplanmış variantdan (“Fərhad və Şirin”) fərqlənir və Nizami məsnəvisi ilə süjet və obrazlar baxımından daha yaxından səsləşir. Xüsusi qeyd edək ki, şimal variantında Xosrov tam mənfi bir obrazdır, dastanda Fərhadi sevən Şirinlə evlənmək istəyir və buna görə də “beyman” qarı vasitəsilə yalan xəbər göndərib Fərhadın ölümünü səbəb olur.

“Şirin ilə Fərhad” dastanı, əldə olan mətnlənən çıxış etsək, ustadnaməsiz başlayır. Hüseyin Sainin nəşrə hazırladığı və Təbrizdə nəşr olunmuş dastanlar, demək olar ki, hamısı (məsələn, “Yusif və Züleyxa”, “Tufarqanlı Abbas və Hüseyin Cavan”, “Şah İsmayıł” və b.) ustadnamələrlə başladığından bu hal çox qəribə təsir bağışlayır. “Şirin ilə Fərhad” dastanının, adətən ustadnaməsiz başlayan dastanlardakı “Keçən ustadlar belə rəvayət edirlər ki”, “Ustadlar belə rəvayət edirlər ki” tipli başlangıç formollarla deyil, “Gələk mətləb üstünə, belə nəql edirlər ki” formulu ilə başlaması onun əvvəlində ustadnamə deyildiyinə işaret ola bilər. Yəni aşiq ustadnamələri bitirib mətləbə keçir. Görünür, mətnləri Folklor İnstitutuna təqdim edən

şəxs bu hissəni kitabın tərtibçilərinə verməmiş və ya itirmişdir. Təəssüf ki, Hüseyin Sai repertuarındaki “Şirin ilə Fərhad” dastanının digər nəşri əldə olmadığından, bunu tam əminliklə də söyləyə bilmirik.

Dastanın məzmunu belədir: Ənuşirəvan ölü və Hörmüz şah İran taxtına çıxır. Lakin şah artıq qoca və övladsız idi. Bir gün şah bunun fikrini edəndə vəziri onun nədən qəmgin olduğunu soruşur. Səbəbini biləndə məsləhət görür ki, kasıblara, yoxsullara ehsanat versin, bəlkə Allah da əvəzində ona övlad verə.

Bələ də edirlər və Allah-tala Hörmüzə bir oğul qismət edir. Xosrov Pərviz yaxşı təhsil alır, sonra da “böyük pəhləvanlar ona pəhləvanlıq məşqi verirlər”. Bir gün Xosrov ova çıxır, yaşıl cəmənlilikdə yatarkən yuxusunda “qədim Azərbaycan yurdunu Ermənistanda” hökmranlıq edən Məhinbanunun qardaşı qızı Şirini görüb ona aşiq olur. Bu hadisədən sonra Xosrov başına gələni ləlesi Şapurda danışır. Şapur Mahinbanunun yanına yollanır. Xosrovun rəsmini çəkib Şirinin gəzdiyi bağda ağacların asır. Şirin də bu şəklə baxıb “bir könüldən min könülə” ona aşiq olur. Bu vaxt Şapur ortaya çıxır, məsələni danışır və Xosrovun üzüyünü Şirinə verir. Şapur və Şirin ayrı-ayrılıqla Mədainə yola düşürlər. Amma Xosrov şah da Şapurdan bir xəbər almadığı üçün hövsələsizlik göstərib Məhin xanımın sarayına gedir. Mədaində Şirinin gözəlliyyini görən hərəmxana qadınları qısqanlıqlıdan onu “Qəsri-Şirinə” salırlar. Xosrov Ərmənə çatanda bilir ki, Şirin Mədainə gedib. Elə bu vaxt ona atasının ölümü və Bəhram adlı bir nəfərin hakimiyyəti elə keçirdiyi xəbəri gəlir. Xosrova məlumat çatdırırlar ki, Mədainə gəlsə, onu tutub edam edəcəklər. Buna görə də o, Rum şahı Qeysərin yanına yollanır. Qeysər Xosrova hakimiyyəti geri almaqda kömək etməyə razılıq verir. Lakin atasının sarayında İran şahını görən və ona vurulan Məryəm şərt kəsir ki, əgər Xosrov onunla evlənməsə, Rum qoşunu ona kömək etməyəcək. Xosrov ələcsizliqdan Məryəmlə evlənməyə razılıq verir. Toydan sonra Qeysərin qoşunu ilə İrana qayıdır, Bəhramı məğlubiyyətə uğradır.

Qəsri-Şirində saxlanılan Şirin Xosrovun Məryəmlə evləndiyini eşidir, qəhərdən xəstə düşür. Şapur Fərhad adlı həm mühəndis, həm də həkim olan bir gənci tapıb Şirini müalicə etmək üçün Qəsri-Şirinə gətirir. Fərhad Şirini görən kimi ona aşiq olur, bir müddət onun müalicəsi ilə məşğul olur. Bir nəfər Xosrov şaha xəbər aparır ki, Fərhad və Şirin bir-birlərinə aşiq olublar. Qəzəblənmiş Xosrov şah əmr edir ki, Fərhadı tutub onun hüzuruna gətirsinlər. Şah Fərhada Şirindən əl çəksin deyə var-dövlət, qızıl vəd edir, lakin Fərhad “eşq qızıl ilə alınmaz” – deyərək, öz sevgisindən əl çəkməyəcəyini bildirir. Şah vəzirin məsləhəti ilə Fərhada “min il ömür yetməyəcək” bir iş görməyi – “Bistün” dağını yarib karvan keçəcək bir yol çəkməyi əmr edir. Əgər o, bu yolu çəkməyi bacarsa, onda Şirinlə evlənə bilər. Fərhad eşqin güçüylə gecə-gündüz çalışır. İş bitməyə yaxın olanda, qorxuya düşən Xosrov Pərviz bir qarını Fərhadı ləngitmək üçün Bistünə göndərir. Qarı, yalançı cənaza töreni təşkil edir, Fərhada Şirinin ölüm xəbərini aparır. Şirinin öldüyü xəbərini eşidəndə Fərhad külüngünü başına vurub özünə qəsd edir. Fərhad can verəndə əməlindən peşman olan qarı ona Şirinin ölmədiyini, bu işi şahın tapşırığı ilə tutduğunu deyir.

Fərhadın öldüyüünü eşidib Şirinlə evlənməyə hazırlaşan Xosrov Pərvizi də öz oğlu Şiruyə qətlə yetirir. Fərhadın ölüm xəbərini Şirinə də çatdırırlar. Şirin gəlir, Fərhadın cənəzəsi üstə ağlayır, kədərli şeirlər deyir. Hami qəsrə qayıtdıqdan sonra gecə yarısı gizlincə Fərhadın məzarı üstə gələn Şirin də özünü öldürür.

Göründüyü kimi, dastanda Nizami poemasından təsirlənmə güclü olsa da (Şirinin Azərbaycanın bir parçası olan Ərmənin (Nizami məsnəvisində Məhinbanu Arran, Ərmən və Muğan torpaqlarının hakimidir [10, s.89-90]) hökmdarı Məhinbanunun qardaşı qızı olması, Şirinlə Xosrovun Şapur vasitəsilə bir-birlərinə görmədən aşiq olmaları, Şirinin Mədainə, Xosrovun isə Ərmənə getməsi, Bizans Qeyserinin yalnız Məryəmlə evlənəcəyi təqdirdə Xosrova kömək edəcəyi epizodu, Fərhadın Şirin uğruna Bistünü (Bisutunu) yarması, qəhrəmanların sonda ölümü və s.), süjet xəttində müəyyən ciddi fərqlər də mövcuddur.

Nizaminin əsərində Şirin Fərhada böyük rəğbat bəsləsə də, onu sevmir. O, uzun müddətdən sonra Xosrova qovuşa bilir. Poemada təsvir olunanın fərqli olaraq, sözü gedən aşiq dastanında Şirin kifayət qədər passiv obrazdır, bir şahzadə olsa da, heç bir siyasi hakimiyyəti də yoxdur. Nizami poemasından fərqli olaraq, onun sevgisinin şahı “kamilləşdirdiyini” də görmürük və ümumən, dastanda belə bir məqsəd də ortaya qoyulmur.

Fərhad dastanda Nizami poemasında olduğu kimi bir sənətkar – mühəndisdir. Lakin o, dastanda eyni zamanda məşhur həkimdir.

Dastanda Şirin Fərhadın fədakarlıqları müqabilində ona vurulur və o ölündən sonra özünü öldürür. Şirinin ilk əvvəldə Xosrova olan məhəbbəti, Xosrovun taxtacı sevgidən üstün tutması, Məryəmlə evlənməsi, Məryəmdən çəkinərək Şirinə laqeyd qalması fonunda əriyib yox olur.

Dastandakı şeirlər poetik kamilliyyinə görə xüsusi fərqlənməsələr də, onlarda qəhrəmanların emosional ovqatı kifayət qədər təsirli təsvir edilmişdir:

Qarı, məndən süylə vəfali yara,  
Mənimçün yollara baxıb ağlasın.  
Xəsrov hiyləylə məni öldürdü,  
Əlinə al qanım yaxıb ağlasın.

Fani dünya mənim üçün oldu dar,  
Yar yolunda canı eylədim nisar.  
Məni heç vaxt yaddan çıxartmasın yar  
Güzlərinin yaşın sıxıb ağlasın [4.s.142].

Və ya:

Başına dulanım gül üzlü yarım,  
Sənsiz bir ləhzə də gəzə bilməm.  
Bəs mən necə düzüm bu dərdi-qəmə,  
Qəmin dəryasında üzə bilməm.

İntizar gözlərim dülübüdür nəmə,  
Sirrimi mən gedib süyləyim kimə?  
Sənsiz qərq olaram dumana, çənə  
Hicran atəşinə düzə bilməm.

Səni oz yanımı gətirəm gərək,  
Özumu ya sənə yetirəm gərək.  
Şirinəm, vəsalı bitirəm gərək,  
Hicrində güz yaşı sözə bilməm [4, s.137].

**“Leyli və Məcnun” dastanı.** Cənub aşıqlarının dastan repertuarında Nizami ənənələrinin təsiri kimi dəyərləndirə biləcəyimiz digər dastan “Leyli və Məcnun”dur. Nizami və Fizuli poemaları çox əvvəldən xalq arasında, şifahi ənənədə özünəməxsus forma və şəkillərdə yayılıb. Bu rəvayətlərin toplanma və nəşri işi də kifayət qədər erkən başlanılıb. Tədqiqatçıların qeyd etdiyinə görə, Bakıda ilk dəfə “Leyli və Məcnun” xalq romanı kimi 1911-ci ildə Orucov Qardaşları mətbəəsində tamamən nəsrlə olmaqla yayımlanıb. Yenə, 1910-cu illərdə (kitabın üzərində nəşr tarixi göstərilməmişdir) dastanın Rza Zaki tərəfindən türk dilində tərcümə edilmiş “aşiki bir roman” adı ilə çap olunduğu bəlliidir. İsrafil Abbaslının məlumatına görə, “Leyli və Məcnun”nun Azərbaycan-türk dilində “xalq kitabı” kimi bizə məlum ilk nəşri erməni əlifbasında 1872-ci ildə İstanbulda (Asitane) gərcəkləşmişdir [1, s.99].

Elçin Abbasovun araşdırılmalarına görə, aşık repertuarından Azərbaycan xalq dastanı kimi “Leyli və Məcnun” Əli Heydər bəy Tahirbəyov tərəfindən Dəvəçi rayonunda Aşıq Xıdırda yazıya alınmış və 1937-ci ildə Bakıda “Ədəbiyyat” qəzetiində hissə-hissə, ardından 1938-ci ildə ayrıca kitab halında yayımlanmışdır [6; 7]. 1939-cu ildə haqqında bəhs etdiyimiz dastan Ə.H.Tahirbəyovun topladığı materiallar əsasında hazırlanıb çap olunmuş “Dastanlar”, 1941-ci ildə Məmməd Hüseyin Təhmasib və Hümmət Əlizadənin tərtib etdikləri “Nizami əsərlərinin el variantları”, 1966-ci ildə “Azərbaycan dastanları” (II cild, hazırlanıb: Ə.Axundov və M.H.Təhmasib, Bakı, 1966; təkrar nəşr: Bakı, 2005 və b.) və 1979-cu ildə “Azərbaycan məhəbbət dastanları” (hazırlayanlar: M.H.Təhmasib, T.Fərzəliyev, İ.Abbasov, N.Seyidov) toplularında yer alıb.

“Leyli və Məcnun” dastanının cənub variantı “Aşıq dastanları. Leyli və Məcnun” adı altında hicri-şəmsi tarixi ilə 1380-ci ildə (miladi 2002-ci il) Təbrizdə nəşr olunub [8]. Dastanın “müəllifi” kimi Aşıq Hüseyin Sai göstərilib. Dastan “Ustadlar ibrətnamə ilə dastanı başlarlar, bir ibrətnamə” misrası ilə başlayır. Burada Aşıq Ələsgərin “Döndü, nə döndü” qoşması söylənir, ardından yenə “Ustadlar ustadnamə ilə dastanı başlar, biz də bir ustadmanə diyək” cümləsinindən sonra yenə Aşıq Ələsgərin “Dad sənin əlindən, a qanlı fələk” misrası ilə başlayan qoşması verilib. Bunlardan sonra “Həqiqətnamə” başlığı altında Ələsgərin daha bir şeiri – “Arasında” qafiyəli məşhur qoşması gəlir. Bu başlangıç cənub aşıqlarının yaradıcılığında Aşıq Ələsgər ırsının xüsusi populyar olmasından xəbər verməklə yanaşı,

onların dastan başlangıcında ustadlardan dedikləri hikmətamız məzmunlu şeirləri “ustadnamə” ilə yanaşı, “ibrətnamə”, “həqiqətnamə” kimi də adlandırdıqlarını göstərir. Dastan “Ustad belə söhbət edir ki”, “Eşidəq Nofəl Pəhlivandan”, “Gəlin eşidəq Salam Şahzadədən”, “Gəlin eşidəq Qeysdən”, “Gəlin eşidəq Leylidən” kimi keçid formulların bolluğu ilə seçilir.

Elçin Abbasov “Leyli və Məcnun” xalq dastanının süjet quruluşunu aşağıdakı şəkildə düzənləndiyini göstərir:

1. Qəhrəmanların məmləkətləri və ailələri;
2. Qəhrəmanların doğulması (dastanda yalnız Məcnunun doğulması epizodu var);
3. Leyli ilə Məcnunun məktəbə getməsi;
4. Qəhrəmanların bir-birilərinə aşiq olmaları, saz çalma bacarığının qazanılması;
5. Qəhrəmanların cəzalandırılması və ayrılmaları;
6. Qəhrəmanların məktublaşması;
7. Qəhrəmanın tərki-vətən olması (burada Məcnunun çöllərə, dağlara qaçması);
8. Leylinin və Abdullanın (Məcnunun atasının) Məcnunu araması;
9. Abdullanın oğlu üçün (Leylinin atasının yanına) elçi getməsi;
10. Ortaya çıxan əngəllər;
11. Abdullanın Məcnunu pırə aparması;
12. Məcnunun yenə çölə getməsi;
13. Məcnunun heyvanları xilası;
14. Qəhrəmanların qarşılaşması və yenidən ayrılması;
15. Şəhzadə Salamin Leyliyə aşiq olması və evlənmələri;
16. Zeydin Məcnunu araması;
17. Nofəl Pəhləvanın Məcnuna yardımı, Məcnunun bundan imtinası;
18. Leylinin Məcnunu tapması;
19. Qəhrəmanların ölümü [2, s.22-23].

Cənub variantında da həmin əsas epizodlar olduğu kimi sıralanır: Qeys bağdadlı tacir Abdullahın yeganə oğludur. O, anadan olandan hey ağlayırdı. Bir gün bulaq başında hələ kiçik yaşda olan Qeysi Mahmud şahın qızı, balaca Leyli xanım qucağına götürür və bundan sonra Qeys ağlamağını kəsir. Xəbəri Abdullah tacir eşidir, Mahmud şahın hüzuruna gedib, xahiş edir ki, oğlu yalnız Leylanın yanında sakit olduğu üçün onunla bir yerdə məktəbə getməsinə icazə versin. Şah da razılıq verir. Leyli və Qeys on iki yaşlarına çatanda bir-birlərini sevməyə başlayırlar. Məsələdən Leylinin ata-anası xəbər tutur və qızlarını məktəbdən ayırrı. Leyli ilə Qeys məktəb yoldaşları vasitəsilə bir-birlərilə xəbərləşirlər. Həsrətdən dəli-divanə olan Qeysə “Məcnun” deməyə başlayırlar. Qeys baş götürüb cöllərə gedəndə, atası Mahmud şahın yanına elçi gedir, lakin şah “oğlunun sağalt, sonra qızı verərəm”, – deyir. Məcnunu şəfa tapması üçün pırə aparırlar. Lakin Məcnun yenə baş götürüb dağlara qaçır. Hadisələr sonra Nofəl Pəhləvanın qızı Məcnuna almaq üçün Mahmud

şahla müharibəsi, Salam Şahzadənin Leylini görüb ona aşiq olması və evlənməsi kimi epizodlarla davam edir. Sonda, Salam öləndən sonra Leyli Məcnunun yanına qayıtsa da, Məcnun onu qəbul etməyib vəfat edir. Leyli də onun yanında özünə qəsd edir.

Dastanda Nizami ənənələri aşkar olsa da, burada Fizuli poemasından təsirlənmənin də güclü, bəlkə də daha ödə olmasını qeyd etməliyik. Dastan ümumi süjetinə görə Nizami və Fizuli poeması ilə eynidir. Lakin forma ilə yanaşı, obraz və süjet səviyyəsində müəyyən fərqlər var. Qəhrəmanların ataları məsnəvilərdə göstərildiyindən fərqli olaraq, əşirət (tayfa) başçıları deyillər – onlardan biri Bağdad şəhərinin tüccarı (Xoca Abdulla), digəri isə hökmdarıdır (Sultan Mahmud paşa, Mahmud şah). Məsnəvilərdən fərqli olaraq, sonda ilk olaraq Leyli deyil, Məcnun həlak olur. Bu baxımdan Sainin söylədiyi “Şirin ilə Fərhad” və “Leyli və Məcnun” dastanlarının sonluğu oxşardır. Xalq variantında Leyli və Məcnuna buta verilir. Zeydin funksiyası da kiçildilir. Digər bir folklor obrazı – Çuğul Qarı (A.H.Tahirovun topladığı variant) və ya Qarı (Sai variantı) qəhrəmanların səadətinə əngəl olan surət kimi yer almaqdadır.

**Nəticə.** Beləliklə, “Şirin ilə Fərhad”, “Leyli və Məcnun” kimi mənbəsini Nizami yaradıcılığından alan dastanların XXI əsrədə də cənub aşıqlarının repertuarında yer aldığı görürlük. Bu dastanlar aşiq dastançılıq ənənələrinin təsiri ilə yeni ədəbi forma və ideya qazanmışdır. Eyni zamanda, onun süjet xəttində, obrazlar sisteminde, motivlərində müəyyən fərqliliklər ortaya çıxmışdır. “Leyli və Məcnun” dastanı, bundan əlavə, şimal variantı ilə bənzərlik nümayiş etdirir ki, bu da onun ifaçısının dastanın Bakı nəşrləri ilə tanışlığını göstərir.

## ƏDƏBİYYAT

1. Abbasov İ.İ. Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri. Bakı: Nurlan, 2007.
2. Abbasov E.H. “Leyli ve Məcnun”: Füzulide ve Azerbaycan halk edebiyatında // Canına cananına feda eden ozan Füzuli. Simpozyum bildiriler kitabı. Ankara: BRC Basım Matbaatçılık.
3. Azərbaycan dastanları, V cilddə. V cild., Bakı: Çıraq, 2005.
4. Güney Azərbaycan folklor örnekleri, IV kitab. Dastanlar. Tərtib edən: M.Abbasova, toplayanı: B.Ələkbəroğlu. Bakı: Elm və təhsil, 2017.
5. Xəlil A. Nizami və folklor: şifahi və yazılı ənənə əlaqəsi kontestində // Nizami və folklor. Bakı: Nurlan, 2023, s.65-80.
6. Leyli və Məcnun // “Ədəbiyyat” qəzeti. Bakı, 1937, № 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50.
7. Leyli və Məcnun. Söyləyəni Aşiq Xıdır, yazıya alanı Ə.H.Tahirov. Bakı: Azərbaycan SYİ Nəşriyyatı, 1938.
8. Leyli və Məcnun. [https://turuz.com/storage/Folklore/2014/215\\_Folklor\\_Ashiq\\_Dastanlari\\_Leyli\\_Mecnun\\_Turk\\_Ebcd\\_Urmu\\_Turuz\\_2014.pdf](https://turuz.com/storage/Folklore/2014/215_Folklor_Ashiq_Dastanlari_Leyli_Mecnun_Turk_Ebcd_Urmu_Turuz_2014.pdf)

9. Nizami əsərlərinin el variantları. Hazırlayanlar H.Əlizadə, M.H.Təhmasib. Bakı: Azərnəşr, 1941.
10. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: Lider, 2004.

*Redaksiyaya daxilolma tarixi: İlk variant: 30.09.2024  
Son variant: 14.10.2024*